



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*İlham Əliyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 136 (5608) 21 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

*Fransa Prezidenti Emmanuel Makronun adından Azərbaycan  
Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib*



Səh 2

"Sabitlik, ictimai asayiş,  
qanunun aliliyi hər bir dövlətin  
inkişafının əsas şərtlərindən  
birdir"



5

Əli Həsənov bir qrup  
türkiyəli jurnalistlə görüşüb



4

"Azərbaycan inkişafını  
qısqananlar təxribatlar  
töretməyə cəhd etsə də, heç  
nəyə nail ola bilmirlər"



7

"Əkinçi"dən başlanan  
143 illik tarixi şərəfli yol



10

Millət vəkili: "Mehriban  
xanım Əliyeva iclasda  
bir sıra mühüm məsələlərə  
toxundu"



7

"Əkinçi"dən başlanan  
yol bugünkü uğurlarımızın  
bələdçisidir



8

9

"Azərbaycan söz və  
fikir azadlığı baxımından  
dünya ölkələri üçün  
nümunə ola bilər"



12

Ağdamsız 25 il



16

Olimpiya Oyunlarının  
proqramına  
6 yeni idman növü  
daxil edilib



21 iyul 2018-ci il

# Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Fransa Prezidenti Emmanuel Makronun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib



Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı. Vurğulandı ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.

Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını qeyd etdi. Bu görüşlərin ölkəmiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulandı. Prezident İlham Əliyev dedi ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi vurğulandı. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verdi. Ümidvarlıq ifadə olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

**Ardı Səh. 3**



**İyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Yelisey Sarayına gəldi. Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər.**



# Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Fransa Prezidenti Emmanuel Makronun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib

## Əvvəli-Səh-2

Daha sonra sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və "SUEZ Group" arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, "Azərsu" ASC və "SUEZ Group" arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyət Sazişi imzalandı.

Sonra "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalandı.

Daha sonra "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Thales" şirkəti arasında milli aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu, "Azərbaycan Hava Yolları" QSC və "Modern Construction Group", "Thales" şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolokasiya sisteminin quraşdırılması müqaviləsi, "Azərbaycan Hava Yolları" QSC və "Thales" şirkəti arasında "Azərbaycan Hava Yolları" QSC-nin kibertəhlükəsizliyi üçün tam



hazırlanması müqaviləsi, "Azərbaycan Hava Yolları" QSC və "Thales" şirkəti arasında "Azərbaycan Hava Yolları" QSC-nin kibertəhlükəsizliyi üçün tam

hazırlanması müqaviləsi, "Azərbaycan Hava Yolları" QSC və "Thales" şirkəti arasında "Azərbaycan Hava Yolları" QSC-nin kibertəhlükəsizliyi üçün tam

hazırlanması müqaviləsi, "Azərbaycan Hava Yolları" QSC və "Thales" şirkəti arasında "Azərbaycan Hava Yolları" QSC-nin kibertəhlükəsizliyi üçün tam

hazırlanması müqaviləsi, "Azərbaycan Hava Yolları" QSC və "Thales" şirkəti arasında "Azərbaycan Hava Yolları" QSC-nin kibertəhlükəsizliyi üçün tam

## "Azərbaycan dünya birliyi üçün mühüm tərəfdaşdır"

Prezident İlham Əliyev Parisdə bir sıra mühüm görüşlər keçirib



"Rothschild and Co" şirkətinin Müşahidə Şurasının sədri David de Rotşild ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə "Rothschild and Co" şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı. David de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə "Thales International" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev "Thales International" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə öten görüşləri xatırladı. Dövlətimizin başçısı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales International" şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın "Thales International" şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.

Rafael Eskinazi Azərbaycan ilə "Thales International" şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi.

Iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə



nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini bildirdi.

Iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə "CIFAL" qrupunun prezidenti Jil Remi ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Bouygues Travaux Publics" şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərdən biri olan

"Bouygues Travaux Publics" şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirdi.

Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lolo ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda "Ağıllı Şəhər" layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə



olundu. Patrik Lolo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir. Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

21 iyul 2018-ci il

# “Azərbaycan-Fransa əlaqələri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından çox önəmlidir”

Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub



**İyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.**

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşıladı. Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev və Mil-

li Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkirdilər. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli vurğulandı.

Dövlətimizin başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd etdi, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını dedi.


Prezident İlham Əliyev Azər-

baycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır. Görüşdə, həmçinin Azər-

baycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önemi qeyd edildi. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətra-

fında fikir mübadiləsi aparıldı, Azərbaycanın Fransada daha geniş tanınması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulandı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldı.

## Əli Həsənov bir grup türkiyəli jurnalistlə görüşüb



Xəbər verildiyi kimi, Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayınçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və “Yeni çağ” media qrupu da bu forumun təşkilatçıları sırasındadır.

AZƏRTAC xəbər verir ki, forumda iştirak etmək üçün Bakıya gələn türkiyəli jurnalistlərin bir qrupu iyulun 20-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.

Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışdı.

Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırdı.

# “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”

*Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib*



xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafikə istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.

Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini dedi və Şuranın işinə uğurlar arzuladı.

Rusiyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri

***İyulun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.***

AZƏRTAC xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildiren Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd etdi.

Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğuladı. Bildirdi ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, - deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğuladı, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırdı. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırış-



larla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zərurətini vurğuladı.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku salamlayaraq onu bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Ümidvar olduğunu bildirdi ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstəkləyəcək.

Azərbaycanın Birinci vitse-prezidenti deyib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710

Şurasının sədri Vladimir Kolokoltsev Şuranın budəfəki iclasında bir çox vacib məsələlərin müzakirə olunacağını və mühüm qərarların qəbul ediləcəyini bildirdi. Vladimir Kolokoltsev birgə səylərin əhəmiyyətini vurğulayaraq qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırdı.

21 iyul 2018-ci il

# YAP mətbuat işçilərini mükafatlandırdı

*Əli Əhmədov: "Azərbaycanda dövlət səviyyəsində mətbuata mühüm önəm verilir, mətbuatın inkişafına dəstək göstərilir"*

Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb. Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il Milli Mətbuat Günü'nün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib.



Bütün bunların nəticəsi olaraq, dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairelərdə qısqanclıq yaradır. Bu səbəbdən də, ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Amma bu cür təxribatların Azərbaycanda geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşılıqlı olaraq qoyduqları məqsədlərə nail ola bilmirlər. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən, birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə və dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Xalqla iqtidarın birliyi güclü amil rolunda çıxış edir. Mətbuat da bu realıqları aydın dərk edir".

Əli Əhmədov çıxışının sonunda qeyd edib ki, ölkə mətbuatı bu



tərcisidir. Bu fakt, həmçinin, Cənab Prezidentin kütləvi informasiya vasitələrinə olan inam və etimadının ifadəsidir. Beləliklə, ölkəmizdə güclü mətbuat mövcuddur və jurnalistlər ordusu formalaşmışdır. Mətbuat orqanlarının mütləq əksəriyyəti milli maraqların keşiyində dayanırlar".

"Mətbuat maraqlı fəaliyyət sahəsidir"-deyə qeyd edən YAP Sədrinin müavini, həmçinin, qeyd edib ki, bu, eyni zamanda, risklərlə bağlı olan sahədir: "Zaman dəyişir, yeni çağırışlar meydana gəlir. Bu gün çap mətbuatı ilə yanaşı, internet mediası və sosial media inkişaf edir. Artıq sosial media yazılı mətbuatı geridə qoyur. Sosial şəbəkələr və sosial medianın önəmi artmaqdadır. İndi hər kəs mətbuatın bir parçasına çevrilir. Yazılı mətbuatdan fərqli olaraq, sosial mediada fikirlər, düşüncələr və məlumatlar daha tez yayılır. Bu rəqabətdə sosial media daha önə çıxır". Əli Əhmədov bildirib ki, YAP öz fəaliyyətində mətbuatla əməkdaşlığa böyük əhəmiyyət verir. "Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq"-deyə o, vurğulayıb. YAP Sədrinin müavini bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini də diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz böyük layihələrin həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub: "Azərbaycan bir sıra global layihələrin təşəbbüskarı və iştirakçısıdır və eləcə də, regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin, ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək.



"Yeni Azərbaycan Partiyası ənənəvi olaraq Milli Mətbuat Günü'nü qeyd edir"-deyə vurğulayan YAP-ın İcra katibi onu da qeyd edib ki, bu, həm cəmiyyətin mətbuata verdiyi önəmin, həm də partiyamızın mətbuatın roluna böyük əhəmiyyət verməsinin göstəricisidir: "Bütövlükdə, müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil. Bu da, dövlətimizin əldə etdiyi mühüm nailiyyətlərdən biridir ki, Azərbaycanda dövlət səviyyə-

sində mətbuata mühüm önəm verilir, mətbuatın inkişafına dəstək göstərilir".

YAP Sədrinin müavini Əli Əhmədov ölkə başçısı İlham Əliyevin növbəti Sərəncamı ilə mətbuat orqanlarına maliyyə dəstəyi verdiyini xatırladıb: "Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla mətbuat orqanlarına maliyyə dəstəyi verildi, eləcə də, jurnalistlər üçün yaşayış binaların tikilib istifadəyə verilməsi də dövlətimizin bu sahəyə qayğısının gös-

prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. "Bu da çox mühüm amildir"-deyə fikrinin yekununda vurğulayıb. Sonda tədbirdə iştirak edən jurnalistlərə 22 iyul Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim olunub. Qeyd edək ki, mükafatlandırılanlar sırasında "SƏS" qəzetinin siyasət şöbəsinin xüsusi müxbiri Rövşən Rəsulov və SİA-nın redaktoru Elgün Vidadioğlu da var.

**RÖVŞƏN RƏSULOVA**


## Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümünə həsr olunan mərasim keçirilib



Hacıbəyovun təsis etdiyi "Azərbaycan" qəzeti, eləcə də ilk baş redaktorunun Əlimərdan bəy Topçubaşov olduğu "Kaspi" qəzeti Azərbaycan mediasının inkişafında çox böyük xidmətlər göstərmişdir.

PA rəsmisi vurğulayıb ki, AXC süquta uğrayandan sonra Azərbaycan Sovet İttifaqı tərkibinə daxil oldu: "O zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli-mənəvi dəyərlərimizi, maarifçiliyimizi və digər dəyərlərimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dövründə, 1978-ci ildə Azərbaycan dilinin

**D**ünya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səferli, Mətbuat Şurasının sədri



Azərbaycan dövlətçilik tarixinin mühüm bir mərhələsini təşkil edir. Düzdür, bizim dövlətçilik tariximiz heç də 100 il bundan əvvəl başlamır, Azərbaycanın dövlətçilik tarixi 1000 ildən artıqdır. Biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən Azərbaycan mediasının da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında və sonrakı inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabının bilavasitə təşəbbüsü ilə "Əkinçi" qəzeti yaranıb".

PA rəsmisi qeyd edib ki, "Əkinçi"yə gələn yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi: "Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman Azərbaycan xalqının maariflənməsini heç də istəməyirdilər və "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərirdi. Qəzetin fəaliyyətini dayandırmasında yenə bizim azərbaycanlı olmağımız, müsəlman olmağımız, türk olmağımız öz sözünü dedi, rolunu oynadı. O zaman Rusiya və Osmanlı müharibəsi başladı. Belə bir şəraitdə, əlbəttə, Həsən bəy Zərdabının başçılıq etdiyi "Əkinçi" qəzetində türkə təəssüf hissi müşahidə edilirdi və bu səbəbdən ermənilər tərəfindən çar Rusiyasına müəyyən danoslar yazıldı və qəzetin bağlanması rəvac verildi. Ancaq "Əkinçi"nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. "Əkinçi" məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər".

Ə.Həsənov qeyd edib ki, Üzeyir

dövlət dili elan edilməsi həmin dövrdə Azərbaycan mediasının inkişafına öz təkəlini verdi".

Ə.Həsənov bildirib ki, müstəqillik dövründə, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqillik aktını qəbul edəndən sonra artıq Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başladı: "1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması - Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabi hansı xidməti göstərmişdisə, ümummilli liderin qəbul etdiyi bu qərar da sözün həqiqi mənasında o qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir, Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, pluralistik cəmiyyət siyasətinin önəmli rolunu var".

Ə.Həsənov bildirib ki, Azərbaycanda dövlət tərəfindən azad medianın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə lazımı dəstək və qayğı göstərilir. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında olan münasibətlərdən danışdı: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Biz bir millət, iki dövlətik. Azərbaycan jurnalistlərinin Milli Mətbuat Günü bizim də bayramımızdır".

Mərasimdə "Anadolu yayınları"nın rəhbəri Sinan Burhan "Fəxri diplom"la təltif olunub. Tədbir bədi hissə ilə davam edib.

**Əli Əhmədov: "Azərbaycan inkişafını qısqananlar tərxiatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər"**

**Y**eni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir. Bunu Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini İcra katibi Əli Əhmədov deyib. /Trend/ Əli Əhmədov qeyd edib:

"Dövlətin əldə etdiyi nailiyyətlərdən biri də budur ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşmış".

Əli Əhmədov bildirib ki, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur: "İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilir, hər kəs sosial şəbəkədə məlumat yayır. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyəm ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə tərxiatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var".

**Millət vəkili: "Mehriban xanım Əliyeva iclasda bir sıra mühüm məsələlərə toxundu"**



**"A**zərbaycan Respublikasının Birinci Vitse-Prezident Mehriban Əliyeva MDB İştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu. Hazırkı mərhələdə bu məsələlərin hər biri milli təhlükəsizliyimiz və cinayət-karlığa qarşı mübarizə baxımından mühüm aktualıq kəsb edir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. "Birinci Vitse-Prezident qeyd etdi ki, hər şeydən öncə MDB Daxili İşlər Nazirləri Şurası cinayət-karlığa səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır. Doğurdan da məskun olduğumuz strateji rayonda qonşu regionlarla müqayisədə mühüm sabitlik fərqi var. Ancaq bu o demək deyil ki, bu sabitlik öz-özünə bərqərar olub. Şübhəsiz ki, cinayət-karlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanması MDB iştirakçıları olan dövlətlərinin hamısının milli maraqlarına uyğundur. Məhz bu məqamlara diqqət çəkən Mehriban Əliyeva xüsusi olaraq vurğuladı ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir"-deyə, H.Babaoğlu bildirib.

Baş redaktor əlavə edib ki, Mehriban xanım Əliyeva Qarabağ probleminin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bildirərək bu problemin həll edilməsinin vacibliyini diqqətə çatdırdı: "Hər kəsə bəllidir ki, bu gün Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında cinayət-karlıq, terror fəaliyyəti, narkobiznes üçün xüsusi muhit yaradılıb ki, bu da nəticə etibarilə MDB iştirakçıları olan ölkələrin ərazilərində də qeyri-sabitlik üçün mənəbə rolunu oynayır. Ona görə də bu ərazilərin öz həqiqi sahibinə, Azərbaycana qaytarılması bütün MDB iştirakçılarının marağında olmalıdır. Bütövlükdə bu görüşdə Azərbaycanın MDB məkanında öncül mövqeyinə diqqət çəkilərək bu məkanın təhlükəsizliyinə ölkəmizin böyük töhfələr verdiyi bildirildi".

# “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir

**-Vüqar müəllim, milli mətbuatımızın yaranmasının 143-cü ildönümünü əzəmətlə qeyd edirik. Arxada qalan hər il bu zənginliyə yeni əlavələr edir. Bir əsr yarımaya xın olanbu dövrü necə xarakterizə edərdiniz?**

- Öncə, milli mətbuatımızın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzulayıram. Milli mətbuatımızın “Əkinçi”dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. 143 illik tarixi 4 mərhələyə bölmək olar: “Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü.

2018-ci ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın da, məhz bu mərhələsinə diqqət yönəltmək istədim. Bütün dövrlərdə mətbuat həqiqət çarçısı kimi çıxış etmiş, dövrün reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasına səy göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin məlum Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkini gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək, milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət Dumasına və Müəssisələr Məclisinə seçilmiş azərbaycanlılar müstəqillikdən azad və demokratik dövlət sistemi yaratmağa hazır idilər.

1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı və cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrdə, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da



**Müsaibimiz YAP Siyasi Şurasının üzvü,  
“İki sahil” qəzetinin Baş redaktoru,  
Əməkdar jurnalist Vüqar Rəhimzadədir**

keyfiyyətə yeni mərhələ başladı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı və KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönündə mühüm tədbirlər həyata keçirildi.

**- 1993-2003-cü illəri əhatə edən dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi...**

- Yarandığı gündən demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan Respublikasının bu istiqamətdə qazandığı uğurların miqyası genişdir. Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi məsələləri öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən işlənib-hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahənin inkişafına xidmət edən müddəalar öz əksini tapıb. Eyni zamanda, hər sahənin, ümumilikdə isə, ölkənin hərtərəfli inkişafına xidmət edən qanunların qəbulu və zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi də daim diqqətdə saxlanılmışdır.

Əvvəldə də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən bəhs edərkən, ilk olaraq, Ulu Öndərin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi

dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dondurulması idi.

Dahi şəxsiyyət Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti, xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi, onları narahət edən məsələlərlə yaxından tanış olub, aidliyyəti qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır. Ümummilli Liderimiz jurnalist əməyini belə dəyərləndirirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq və öz peşəsinə vurğunluq tələb edən əməkdir.”

Təbii ki, Azərbaycan tarixinə dirçəliş və inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə edən bu mərhələdə atılan addımları və onların uğurlu nəticələrini bir sual çərçivəsində əhatə etmək mümkünsüzdür. Qısa xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bu dövrün mühüm uğurlarından biri də 2003-cü ilin martında mətbuatda özünü tənzimləmə funksiyasını həyata keçirmək məqsədilə Mətbuat Şurasının yaradılması oldu.

Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara yol açan mühüm amillərdən biri də mövcud problemləri, qüsurları görmək və onların həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli Lider Heydər Əliyev jurnalistləri obyektiv olmağa çağırıraq bildirdi: “Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən, iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar və uydurmalar yayınlar cinayət edirlər.” Ulu Öndərin diqqət və qayğısından irəli gələn bu kimi addımlar məsuliyyət hissəsinin və peşəkarlığın artırılmasını bir tələbə çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin güzgüsü missiyasını dolğun şəkildə yerinə yetirmək hər bir media nümayəndəsindən güclü vətənpərvərlik hissəsinə sahib olmağı tələb edir. Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi 1993-cü ildən başlanan inkişaf yolumuzda mətbuatda göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.

**- Vüqar müəllim, müstəqillik tariximizin 2003-cü ildən sonrakı dövründə mətbuatımızın keçdiyi yolu necə dəyərləndirirsiniz?**

- Son 15 ildə Ulu Öndər Heydər Əliyevin

siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, digər sahələr kimi, müstəqil mətbuatın inkişafında da aydın görünür. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və s. kimi addımlar fikrimizə əyani sübutdur. Bu baxımdan, bu günlərdə Cənab İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür.

Yaranmasından keçən 9 ildən artıq dövrdə uğurlu fəaliyyəti ilə müstəqil mətbuatın inkişafına öz töhfələrini verən KİVDF Möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi “KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq, fəaliyyət göstərir. Fondun həyata keçirdiyi layihələr, fərdi yazı müsabiqələri jurnalistlərin yaradıcılıq imkanlarının, məsuliyyət hissəsinin və peşəkarlığının artmasına dəstəkdir. Dövlətimizin başçısı Cənab İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində qeyd etdiyi kimi, peşəkarlıq artıqca, jurnalistikada reket məsələləri də aradan qaldırılacaq: “Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır.” Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da xüsusi vurğulayır ki, KİV-lərə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə və dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir. Bu əsas məqamı da qeyd edək ki, Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq 2006-cı ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində borcu dövlət büdcəsi hesabına ödənilmişdi.

Məhz bu kimi davamlı addımlar dövlətimizin başçısı Cənab İlham Əliyevin son 15 ildə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib. “Jurnalistlərin dostu” olmaq mənim üçün böyük şərəfdir” söyləyən Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq. Ölkə Prezidentinin üçüncü dəfə layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatı

ötən il Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində təqdim olunmuşdur.

**- Son 15 ilin bu sahədə mühüm uğurlarından biri dünyada analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması və bu sənədlərə uyğun olaraq 2 yaşayış binasının istifadəyə verilib, üçüncünün təməlinin qoyulmasıdır...**

- Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı Sərəncam imzalandı. Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlinə iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək, bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" üçüncü Sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətdən və əqidəsindən asılı olmayaraq, bütün jurnalistlərə bu sevincdən payın düşməsidir. Möhtərəm Prezidentimiz jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirmişdir: "Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycanda cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl və demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır."

**- Vüqar müəllim, sizcə, bu günümüz sabahımız barədə hansı ümumiləşdirməni aparmağa əsas verir? Müasir dövrdə cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntiləri barədə fi-**

**kirlərinizi bilmək istərdik...**

- Qeyd etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat dövrün tələblərinə uyğun olaraq təkmilləşir. Vətənpərvərlik və milli şüur prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında dayanmalıdır. Söz azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyətdən danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi hallarda bəzi qeyri-hökumət təşkilatları ölkəmizi tənqid edir, amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə, qərəzli mövqedir. Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda, deyə bilərik ki, ölkə mətbuatı fəaliyyətini dövrün çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu qiymətləndirməni oxucuların və tamaşaçıların ixtiyarına vermək gərəkdir.

Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası, yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu Öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünlü və məqsədyönlü siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək. XXI əsrin informasiya mübarizəsi əsri olduğunu önə çəkən Möhtərəm Prezidentimiz İlham Əliyev internet resurslarından səmərəli istifadənin, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirir: "Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda, biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxma bilməmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilməmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq."

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqsidir. Diplomatik uğurlarımız, iqtisadi imkanlarımızın artması fonunda güclənən və qüdrətlənən Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyi, üçrəngli bayrağımızın Şuşada və Xankəndidə dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri bu inama əsas verir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradı uğurlarımıza söykənərək, böyük inam və qətiyyətlə bildirmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradı göstəriləcək. Biz bu müqəddəs günün yaxınlaşdırılması və yaxınlaşdırırıq.

Qələbə sevincimizin müjdəçisi olmaq arzusu ilə bir daha bütün həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram!

## Bəhruz Quliyev: "Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər"

**"1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan "Əkinçi" xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaratdı. Bununla da, milli tariximizə öz töhfəsini vermiş oldu. Bu baxımdan, qeyd etmək istərdim ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olaraq cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb". Bu fikirləri yap.org.az saytına "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.**



B. Quliyev bildirib ki, milli mətbuatımız ötən 143 ildə çətin və şərəfli yol keçib. Onun sözlərinə görə, indiki müasir səviyyəsinə çatana qədər mətbuatımız keşməkeşli yollar keçərək bir çox tarixi hadisələrə sinə gərib, çətinliklərdən keçib. Müasir mətbuatımız da məhz öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir. "Sovetlər dövründə mətbuat kommunizm ideologiyasına xidmət etsə də, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra mətbuatımız milli düşüncənin və milli şüurun inkişafında mühüm rol oynamağa başladı. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə mətbuatımızın inkişafında yeni mərhələ başladı. O zaman ilk müstəqil qəzetlər yaranmağa başlasa da, hakimiyyətdə olan qüvvələr onun inkişafına diqqətlə yanaşmadı və əksinə, 1993-cü ilin əvvəlində senzuranın tətbiq olunması ilə söz azadlığına ciddi məhdudiyətlər qoyuldu. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuata dövlət tərəfindən dəstək göstərilməyə başlandı. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq xalq tərəfindən qəbul olunmuş ilk milli Konstitusiyamızda söz, fikir və məlumat azadlığı tam təsbit olundu və bununla da, ölkəmizdə azad mətbuatın hüquqi bazasının əsasları müəyyənləşdirildi. Bundan sonrakı mərhələdə isə Ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımızın inkişafı üçün bir sıra fərman və sərəncamlar imzalandı, "Kütləvi informasiya vasitələri haqqında" qanun və s. hüquqi sənədlər qəbul olundu. Bütün bunlara görə haqlı olaraq deyirik ki, Azərbaycanda milli mətbuata dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub"-deyə, B. Quliyev vurğulayıb.

Baş redaktor qeyd edib ki, Ulu öndərimizin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya xüsusi diqqətlə yanaşdığını deyən B. Quliyev sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində

mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb.

"Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu gün ölkəmizin kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir. Eyni zamanda, güclü internet resursu formalaşdırılıb, onlayn media sürətlə inkişaf edir. Artıq ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu nəzərə alsaq, bu faktorun nə qədər böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdırı bilərlər. Azərbaycanda internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib. Hesab edirəm ki, Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər. Dövlətimizin başçısı son 15 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb. Ölkə Prezidenti, həmçinin, jurnalistlərin sosial problemlərinin həllini, eləcə də, mətbuatın maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün təmənnasız olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsi, vaxtaşırı olaraq KİV-lərə maliyyə dəstəyinin göstərilməsi və s. faktlar fikrimizi sübut edir. Fikrimcə, bütün bunlar adekvat olaraq ölkə mediasının üzərinə mühüm vəzifələr qoyur. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mədəni məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin tələpəli məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəsübkeşlik nümunəsi tələb edir. Hesab edirəm ki, mətbuatımız bu vəzifələri layiqincə yerinə yetirmək əzmindədir", - deyə, B. Quliyev vurğulayıb.

21 iyul 2018-ci il


# “Əkinçi”dən başlanan 143 illik tarixi şərəfli yol

Yarandığı zamandan Azərbaycan Milli Mətbuatı müəyyən çətinliklər və uğurlarla qarşılaşmışdır. 1875-ci il 22 iyul tarixində əsası qoyulan “Əkinçi” qəzeti publisistik üslubun təməl daşını qoydu. Qəzetin nəşri bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir zamanda baş verdi. “Əkinçi”nin səhifələrində tərəqqiyə, mədəniyyətə meyilli, milləti yolunda şam kimi ərliyen bir insan dayanırdı. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet 1875-ci ildən 1877-ci ilədək iki həftədə bir dəfə olmaqla oxuculara təqdim edildi. Azad düşüncənin, söz və fikir plüralizminin daşıyıcısı olan milli mətbuatımız böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi irsinə sadıq qalaraq inkişaf yolu keçib, tanınıb və cəmiyyətdə özünə nüfuz qazanıb. Tarixə nəzər salanda, bu yolun başlanğıcında Azərbaycan mətbuatında əbədi iz buraxan Həsən bəy Zərdabinin işıqlı siması, nurlu əməlləri ilə üz-üzə dayanır. Azərbaycanca olan sonsuz məhəbbəti, xalqına və millətinə xidmət etmək arzusu onun belə bir mətbuatın təməl daşını qoymasına gətirib çıxarıb. Doğma ana dilində qəzetə böyük ehtiyac duyulduğu zamanda fədakarcasına, minbir zəhmətlə, əzab-əziyyətlə Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olan Həsən bəy Zərdabi bu mətbu orqanla milli mətbuatımızın əsasını qoymuş oldu. Bu, elə bir dövr idi ki, zamanla məqsəd-məslək arasında bir uçurum və ziddiyyət var idi. Milli ruhda, milli dildə qəzet çıxarmaq üçün hökumətdən icazə almaq çətin və illərin bahasına mümkün idi. Reallıqları nəzərə alaraq, çətin bir yolda çox əmək və zaman itirəcəyini Zərdabi yaxşı başa düşürdü: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük belədir”.

Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli və ən münasib vasitələrdən biri mətbu söz olduğunu dərk edən Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinin əhəmiyyətini çox aydın dərk etdiyindən, hər bir əzaba qatlaşdı və zəhməti bəhrə verdi. XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan qəzet 300-400 tirajla nəşr olundu.

## “İNDİ GÜC VƏ İGİDLİK ƏYYAMI DEYİL, ELM ƏYYAMIDIR”

“Əkinçi”nin dəsti-xətti bir ideya üzərində qurulduğundan, bu qəzetə maarifpərvər və demokratik ruhlu qələm sahibləri cəlb olundu. Onlar öz sözlərini dolaylı yolla olsa belə, bu qəzet vasitəsilə xalqa çatdırırdılar. Qısa bir zamanda, “Əkinçi”də Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədəğlı Əlizadə Şirvaninin, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumü millət” imzası ilə məqalələri dərc olundu. Hər nömrəsində xalqı maarifləndirmək ideyası ilə oxucuların görüşünə gələn “Əkinçi” xalq danışığı dilində öz fikirlərini geniş bir təbəqəyə çatdırırdı. “...Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu xansa, onların qederi ilbəil artar”, -



deyən Həsən bəy bu işlə çox böyük və məsuliyyətli bir işə imza atdı və bu imza Azərbaycanın tarixində yeni bir səhifəni açmış oldu. “...zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır”- deyərək, milləti elmin qarşısına açmağa çağırırdı. Azərbaycan xalqının maariflənməsi, elmə və təhsilə yiyələnməsi Həsən bəy Zərdabini daim narahat etdiyindən, o, bu məsələyə geniş məkandan yanaşaraq, müqayisələr aparır və oxucularını bu haqda təfsilatı ilə məlumatlandırır. Qəzetin “Daxiliyyə” bölməsində yazılan məqalələrdən birində dünya ölkələrində, eləcə də, Azərbaycanda təhsil alan uşaqların sayı barədə məlumat verərək yazır ki, Rusiya dövlətinin 80 milyon xalqından bir milyon məktəbxanalarda oxuyan şagirdləri var: “Amma qeyri vilayətlərdə, məsələn, Yeni Dünya, yeni Amerika qitəsində cəmhəri-müttəfiqə yerlərində hər 15 admandan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri millətlərdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxumaqda çox tərəqqi edib... Bizim quberniyada birçə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən, 250-si rus, 150-si erməni və 100-ü müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqışı öz xərcləri ilə oxuyurlar. O cümlədən, 30-acan Badkubə əhlidir ki, əvvəlinci klassa giribdirler, rus dili öyrənib sonra öz dadıstədlərinə məşğul olurlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarmızda oxuyanlar rus, erməni və qeyri millətlərdilər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik...”

## MİLLƏT VƏ XALQ ÜÇÜN UCALAN SƏS

Həsən bəy çox böyük təəssüf hissi ilə “Ey müsəlmanlar, heç mürrüvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşməne faiq gəlsinlər, amma bizlər “Allahdan buyuruq, ağzıma quyruq” deyib duraq?”-deyərək ən böyük dərd içində ağrı-acını yaşayır və nicatın təhsildən başladığını gözəl bilirdi. Bu haqda yazdıqca, üreyi boşalmırdı.

“Əkinçi”yə qədər azərbaycanlı-

lar dünya haqqında məlumatı və yeni xəbərləri, əsasən, əlyazma səyahətnamələrdən, uzaq ellərdən gələn qasidlərdən, xarici səfirlərdən, tacirlərdən və s. alırdılar. Qəzetin “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Məktubat” və s. bölmələrində artıq oxucular qəzet vasitəsilə daxili və xarici xəbərləri əldə edə bilirdilər. Çox çətinliklə də olsa, Həsən bəy dünyada baş verənləri qəzetin səhifələrində işıqlandırır. Oxucunu siyasi cəhətdən maarifləndirmək məqsədilə “Əkinçi” İngiltərə, Fransa və Rusiya kimi böyük dövlətlərdə belə baş verən ictimai-siyasi hadisələri qəzetin səhifələrinə gətirir. Məsələn, “Təzə xəbərlər” bölməsinin nömrələrində yazır: “İstanbuldan “Birjə-voyn vedomosti” qəzetinə yazırlar ki, Qerdseqovinə buntu aşkar olan zaman Osmanlı dövləti ona məhəl qoymurdu, elə ki, xəbər gəldi ki, ətrafda olan xaçpərəstlər kömək edirlər və bu işdə slavyan millətinin birləşməyə qəsdı var və slavyanların başçısı rus dövləti onların tərəfini saxlayacaqdır, ol vaxtda Asiya və Afrika qitələrindən əsgərləri İstanbula gətirib, gəmi ilə Qerdseqovinəyə göndərdilər”. Daha sonra qəzet yazır... Tehrandan “İndependans Belği” qəzetinə yazırlar ki, bu il şah Şiraza getmək istəyir idi, amma getmədi. Ona binaen ki, orada aclıq var. Bu sözləri yazan deyir”. Bu və ya digər məqalələrdə ictimai-siyasi məzmun daşıyan məqalələr yer verir.

Millət və xalq üçün səsini ucaldan və qəzetin hər səhifəsində maarifpərvər ideyalarını ortaya qoyan Zərdabi böyük bir məktəb yaratmış oldu. “Əkinçi” onlar üçün xalqa təmənnasız və sədaqətlə xidmətin, ideyalılığın, ictimai və milli zülmə qarşı mübarizənin, dünya elminin nailiyyətlərini yaymağın, prinsipial, demokratik mətbuatı inkişaf etdirməyin ilhamverici və gözəl nümunəsinə çevrildi. Özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələndi və yeni məktəblər meydana çıxdı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə “Molla Nəsirəddin” kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Bununla yanaşı, “Fyuzat” ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının bö-

yük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır və “Əkinçi” bir qaranquş kimi ilk milli mətbuatımızın tarixini yazmış oldu.

## ÖLKƏMİZDƏ SÖZ, DÜŞÜNCƏ VƏ İNFORMASIYA AZADLIĞI TƏMİN EDİLİB

Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğçisinə çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzleşmiş azad və demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər Heydər Əliyev KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ildə isə, bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamları imzalanması jurnalistlərin əməyinə yüksək qiymət təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə bərdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə, təsdiqləyir ki, ölkəmizdə mətbuata göstərilən dövlət qay-

ğısı davamlı və sistemli səciyyəyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan maliyyə vəsaitlərinin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təəcəssümüdür. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsidir. Sərəncamda əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsidir. Sərəncamda əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə bərdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Bütün bunlar Azərbaycan dövlətinin media işçilərinə böyük diqqətidir.

Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək nailiyyətlər milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərk, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümum-bəşəri dəyərlərin qorunub-saxlanması və təbliğində mühüm rol oynamalıdır.

Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Bu gün artıq mətbuatımızın 143-ci ildönümüdür. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var.

Müasir dünyamız jurnalistlərinə üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə peşə məsuliyyətini unutmamalıdır.

**Nəzakət ƏLƏDDİNQIZI**

*İyulun 11-19 tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Şəki" Sərhəd Dəstəsinin "Laza" Sərhəd Zastavasının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün "Sərhədçi" Yay Hərbi-Vətənpərvərlik Düşərgəsi təşkil olunmuşdur.*

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yadda qalan etmişdir.

Dövlət sərhəd xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, məktəblilər arasında mini-futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunmuş, Azərbaycan kinomatoqrafları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir.

# "Sərhədçi" Yay Hərbi-Vətənpərvərlik Düşərgəsi başa çatıb



vərlik mövzusunda çəkilmiş kinolentlər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir.

Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, "Qəbələnd" İstirahət Mərkəzinə ekskursiyalar, Qəbələ rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunmuşdur.

İyulun 19-da "Sərhədçi" Yay Hərbi-Vətənpərvərlik Düşərgəsinin başa çatması ilə əlaqədar tənənəli mərasim keçirilmişdir. Təd-



birdə Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidməti-

nin vəzifəli şəxsləri iştirak etmişlər. Mərasimdə Azərbaycan Res-

publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən bu cür tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanmışdır. Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılmış və məktəblilərə xatirə hədiyyələri təqdim edilmişdir.

ZÜMRÜD

## "Əkinçi"dən başlayan bugünkü müstəqil Azərbaycan mətbuatı

*143-cü ildönümünü mətbuatımız böyük uğurlar və nailiyyətlərlə qeyd edir*

**Mətbuatımızın növbəti ildönümü ərəfəsindəyik. Dövlətin diqqət və qayğısı fonunda Azərbaycan mətbuatı özünün inkişafı baxımından, nəinki regionda, ümumiyyətlə, Avropada ən öndə olan mətbu orqanlarından. Söhbət etdiyimiz müəssisələrimiz 143-cü ildönümünü mətbuatımız böyük uğurlar və nailiyyətlərlə qeyd etdiyini bildirdilər.**

**Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: "Prezidentin bu addımı çox humanistdir və doğrudur"**



- Son illərin hadisələri, o cümlədən, 2018-ci ildə şahidi olduğumuz proseslərə milli mediamız tərəfindən verilən reaksiya mediamızın nə qədər peşəkar və milli maraqlara sadıq olduğunu göstərdi. Xüsusən, söyüş layihəsinin iflasa uğradılmasında, Mingəçevir və Gəncə hadisələri zamanı əhəlinin təşvişə düşməsinin qarşısının alınmasında media çox məqbul yol seçdi. Bütün bunlar, deməyə əsas verir ki, mediaya yatırılan investisiya və göstərilən dövlət qayğısı özünü doğruldub. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan mediasına diqqəti zaman-zaman olub. Demək olar

ki, hər il Azərbaycan mediası üçün dövlətin imkanları daxilində lazımi dəstək göstərilir. Azərbaycan yeganə ölkədir ki, burada medianın inkişafı üçün dövlət dəstəyi konsepsiyası var və sistemli şəkildə mediaya yardım göstərilir. Həmçinin, bu sistemli yardımdan başqa bərdəfəlik yardımlar da olunur. Zaman göstərir ki, Cənab Prezidentin bu addımı çox humanistdir və doğrudur. Çünki son illərin təcrübəsi göstərir ki, bu cür

yardımlar sayəsində Azərbaycan mediası özünün həm texniki imkanlarını xeyli artırıb, həm də peşəkarlıq və kadr yetişdirilməsi baxımından, kifayət qədər uğurlu nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə edilməsində həmin dəstəyin rolu var. Təsədüfi deyil ki, son bir neçə il ərzində baş verən hadisələr zamanı istər aprel hadisələri vaxtı, istər bugünkü söyüş kampaniyalarına cavab verilməsi vaxtı, istərsə də Gəncə hadisələri vaxtı medianın davranışları onu göstərdi ki, media dövlətimizin yanında və bu, öz mövqeyini çox peşəkar şəkildə ifadə edə bilir. Həmçinin, Azərbaycanda ictimai rəyin düzgün istiqamətlənməsində yaxından rol oynayır. Zaman göstərir ki, media ayrılan o yardımlardan çox səmərəli şəkildə istifadə edir və özünün peşəkarlığını və texnoloji imkanlarını artırır. Azərbaycan dövləti gücləndikcə, mediaya olunan qayğılar daha da artacaq və inkişaf edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Azərbaycanda nəşr olunan qəzetlərə bərdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin

Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.



**"Hafta İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Azərbaycan mətbuatı hərtərəfli qayğıya malikdir"**

- Azərbaycan mətbuatı bu gün peşəkar jurnalist kollektivinə, ən müasir texniki avadanlıqlara və hərtərəfli qayğıya malikdir. Bu diqqət və qayğının əsas mənbəyi isə Prezident İlham Əliyevin təmsalında Azərbaycan dövlətidir. Artıq neçə ildir ki, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə mətbuatın inkişafı üçün mühüm addımlar atılır. İstər çap mətbuatının reallaşdığı layihələ-

rin müqabilində ayrılan maddi yardımlar, istərsə də il ərzində bir neçə dəfə KİV-lərdə çalışan əksər jurnalistlərin iştirak etdiyi müsabiqələrin təşkili, mətbuatın inkişafı baxımından, xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı tərəfindən hər il qəzetlərə bərdəfəlik maddi yardımlar ayrılır. Bütün qeyd etdiyimiz məqamlar müasir Azərbaycan mətbuatının formalaşması və özünüdəstəyində əvəzsiz rol oynayır. Ən əsas isə, Prezidentin birbaşa təşəbbüsü ilə yüzlərlə jurnalistlərimizin təmənnasız mənzillərə təmin olunmaları dövlətin medianın inkişafına göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Təsəvvür edin, bu humanist addımla illərlə mənzil sahibi ola bilməyən həmkarlarımıza necə böyük sevinc hissləri yaşadı. Təbii ki, peşəkar jurnalistlərimizin daha yaxşı çalışmaları, mətbuatın sürətli inkişafına nail olmaq üçün media ailəsinin fərdlərinin sosial və iqtisadi təminatı mühüm əhəmiyyət daşıyır. Beləliklə, tam əminliklə deyə bilərik ki, mətbuatımız dövlət və milli maraqlarının müdafiəsi, sağlam ictimai rəyin formalaşdırılması, cəmiyyətdə maarifləndirmə və informasiyanın çatdırılması ilə bağlı qarşısına qoyulan başlıca vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadır.

GÜLYANƏ

21 iyul 2018-ci il

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan 25 il keçir. 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da, 43 gün düşməne müqavimət göstərən Ağdam şəhəri süqut etdi. İşğalçı erməni silahlı birləşmələri evlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət etdi, şəhəri tərk edə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.

Ağdamın ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 minini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşdılar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.

Ümummilli Lider Heydər Əliyevin söyləri nəticəsində rayonun tamamilə

## Ağdamsız 25 il



işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, heyət üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.

Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də, Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.

Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tezliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı, əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında dalğalanacaq və işğal altındakı torpaqlarımız azad ediləcəkdir.

R.HÜSEYNOVA

## Cəmiyyətdə YAP-a yüksək inam və etimad var

Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının şura iclası keçirilib

Dünən YAP Xızı rayon təşkilatının növbəti şura iclası keçirilib. İclasda çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev son 15 il ərzində Azərbaycanın böyük və şərəfli yol keçdiyini və bu yolda qələbələr partiyası olan YAP-in mühüm nailiyyətlərinin olduğunu bildirib. O, bu uğurların arxasında xalqın inamı və bu inamdan doğan dəstəyinin dayandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir və yüksək inam nümayiş etdirir. F.Haqverdiyev, həmçinin iyulun 18-də Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilən növbəti prezident seçkilərdə Cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə parlaq qələbə qazandı-




ğını diqqətə çatdırdığını vurğulayıb. Rayon təşkilatının sədri onu da bildirib ki, YAP-in yerli strukturlarının rəhbərləri müşavirədə verilən müvafiq tövsiyə və tapşırıqlara əsasən işlərini qururlar.

F.Haqverdiyev bəzi qüvvələrin xarici mərkəzi dairələrin maddi və mənəvi

dəstəyi hesabına ölkəmizdə təxribatlar törətməyə və bu yolla ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərdiklərini bildirib: "Əminliklə deyə bilərəm ki, heç bir qüvvə müstəqil, demokratik, sivil Azərbaycan dövlətində sabitliyi və əmin-amanlığı poza bilməz. Azərbaycan öz inkişafını Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdirəcək yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".

Tədbirdə çıxış edən şura üzvlərindən Arzu Əzizov, Svetlana Rüstəmli, İman Ağayev və digərləri vurğulayıblar ki, ölkəmizdə təxribatlar törətməklə, sabitliyi pozmağa çalışan ünsürlər ələ sosial şəbəkələr vasitəsilə susdurulurlar: "Sağlam düşüncəli gənclər və vətəni sevməyən insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər. Bu isə, pozucu niyyətli qüvvələrə ölkəmizdə yer olmadığını və hər kəsin onlara layiq olduğu cavabı verməyə hazır olduğunu göstərir".

Rəfiqə HÜSEYNOVA



Təhmasib Novruzov

Ağdamsız ötən iyirmi beş il

*Hər il iyul ayının gəlməsini səbrsizliklə gözləyirdim. Çünki dünyaya bu ayda göz açmışam. Hər kəs kimi mən də dünyaya gəldiyim günü həyatımın ən xoş günü hesab edərdim. Amma 25 ildir, düz 25 ildir ki, bu ayın təqvimdə olmamasını arzu etməli olmuşam. Əslində, otuz beş ildir incik olmuşam iyul adlandırdığımız bu aydan. Otuz beş il əvvəl bu ayın 16-da həyatını yeddi övladının xoşbəxtliyi naminə şam kimi əridən ATAmı itirmişdim. Elə o zamandan bu ayın müqəddəsliyi itmişdi mənim üçün həmin ildən doğum günlərimi çox sadə, ailləmlə evdə, kiçicik süfrə arxasında yola verirdim. Heç zaman ağıma da gətirməzdim ki, sevdiyim bu ay növbəti dəfə VƏTƏN dediyimiz daha müqəddəs bir varlığı əlimdən alacaq və mənə on illər boyu yurdsuzluq, VƏTƏNsizlik yaşadacaq və mən bu ayın bütün xoş günlərini unudub da içimdə qovrulacam, onun təqvimlərdən silinməsinə arzu edəcəm...*

Azərbaycan, bütövlükdə dünyanın ən qədim insanların yaşadığı məmləkətlərdəndir. Bu fakt artıq beynəlxalq aləmdə, dünyanın ən nüfuzlu tarixçiləri tərəfindən də təsdiqini tapıb. Bəlkə də bu torpaqların bəreketli olması, təbii gözəlliyi ulu babalarımızı buranı VƏTƏN seçməyə sövq edib. Ulularımızın VƏTƏN seçdiyi bu torpaqlarda min illərdir ki, yaşamışıq, tikmişik, qurmuşuq, yaratdıqlarımızı qorumuşuq, ona göz dikənlərin gözlərini ovmuşuq və əl uzadaların əllərini kəmişik. Amma iyirmi beş il əvvəl qoruya bilmədik ulularımızın uyuduğu müqəddəs məkanı. Oya bilmədik ona dikilən gözləri, kəsə bilmədik ona uzanan əlləri. Əslində, kəsə bilirdik, amma kar-kor, ikiüzlü dünyanın fitnələrini anlamadıq və dünyanın ədalətinə bel bağladığımız. Bilmədik ki, iblislər erməni donunda dünyanın hər yerinə səpələnib və dünyanın hər yerində karlıq-korluq, ikiüzlülük formalaşdırıb, hüquqdan, ədalətdən dəm vuranları hüququn, ədalətin pozulduğu bu məkanı görməməyə, bağırtıları eşitməməyə, milyonların ah-naləsini qulaqda etməyə sövq edə bilib. İyirmi beş ildir ki, min illər boyu hünərlə qorunan ata-baba yurdunda düşmən at yurda, biz də dünyadan ədalət uma-uma "sülh yolu" ilə yurda dönəcəyimizə inanırıq. Bir zamanlar oğuzların, saqların, summərlərin ən qəddar düşmənlərdən qoruyub-saxladığı VƏTƏN adlandırdığımız bu yurdda indi tarix boyu dünyada yalnız qorxaqlığı, yaltaqlığı və dondan-dona düşmək bacarığı ilə tanınmış bir toplum özünə yurd salmaqdadır. Düz iyirmi beş ildir ki, tarixə igidlik və qeyrət mücəssəməsi kimi düşən şəxsiyyətlərimiz də daxil olmaqla, minlərlə ulularımızın məzarı yolumuzu gözləyir. Adı gələndə siçan yuvası axtaran ermənilər, düz 25 ildir ki, AĞDAM adı ilə məşhurlaşan bu diyarda sülənməyi davam etdirir. 25 il! Bir igidin ömrü! Ağdamsız ağdamlı kimi doğulan on minlərlə oğul ataları və babaları ilə birgə zəncir gəmirir. Dünyanın başbilenləri başlarının altına yastıq qoyduqları bu oğulların gəmidikləri zəncir üzülmədimi, görəsən? Bu zəncirin üzülməsindən narahat deyilmi erməniləşmiş dünya? "Sülh yolu" adlandırılan bu zəncirin üzülməsi elə bir tufan qoparacaq ki, nəinki haylar, heç haylaşmış dünya da dura bilməyəcək onların qarşısında. Çünki biz türükük, biz oğuzlarıq, biz daralara, is-kəndlərə və abbasilərə boyun əyməyənlər. Biz, sadəcə, dinclik, rahat həyat istəyənlər. Onu pozanlara da yerini göstərməyi bacaranlarıq. Məhşər onda qopacaq ki, səbrimiz və dözümlümüz tükənəcək. Yeter səbr, yeter dözümlü, tükət səbrini, VƏTƏN oğlu, tükət dözümlünü Oğuz nəslə. Tükət ki, fırtına qopsun. Fırtına qopsun ki, erməniləşmiş dünya gücümüzü görsün. Gücümüzü görməsələr, haqqımızı da tanımayacaqlar. Haqqını tanımaq üçün gücümüzü göstərməyin zamanı çoxdan çatıb. Əmrini ver, Ali Baş Komandan! Zəncir gəmirən ağdamlılar bir əmrə bənddirlər. Əmr ver ki, tufan, fırtına bürsün Yer kürəsini. Əmr ver ki, təkə ermənilər yox, erməniləşmiş dünya da qopan tufanın tozunağında bəğulsun!..

## Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatında şura iclası keçirilib

*Nazim Ağayev: "Azərbaycan Cənubi Qafqazın ən inkişaf edən ölkəsinə çevrilib"*

Düənən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının şura iclası keçirilib. İclası giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev demokratik təsisatların fəaliyyətlərindən, əldə olunan sosial-iqtisadi uğurlardan və Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsindən danışdı: "Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb. Azərbaycan Cənubi Qafqazın ən



inkişaf edən ölkəsinə çevrilib. Birmənalı şəkildə demək olar ki, Azərbaycan regionun lider dövlətidir. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəl artmasının şahidi olur, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss edir".

Təşkilat sədri çıxışında onu da bildirdi ki, qazanılan yüksək nailiyyətlərə qısqancılıqla yanaşan yerli və xarici qüvvələr hər vaxtla uğurlara kölgə salmağa cəhdlər göstərirlər: "Dağıdıcı müxalifət və onların tör-töküntülərinin Azərbaycanda qarışıqlıq yaratmaq iğtişaşlar törətmək cəhdləri iflasa uğrasa da, onlar öz məkrli və pozucu əməllərindən əl çəkmirlər. Xaricdən verilən göstəriş əsasında dağıdıcı müxalifət və sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi gənclər virtual aləmdə dövlətimiz və xalqımız əleyhinə qərəzli təbliğat aparırlar. Ancaq onlar istək və arzularına nail ola bilmədilər. Xalq-hakimiyyət birliyi pozucu niyyətli qüvvələrin zərərsizləşdirilməsinə nail oldu".

N.Ağayev ölkədə xalqla hakimiyyətin sarsılmaz birliyinin olduğunu qeyd edərək, bildirdi ki, heç bir qüvvə bu əlaqələri poza bilməz: "Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, etibarlı tərəfdaş, beynəlxalq tədbirlər üçün ideal məkan, dünya birliyinin fəal üzvü kimi tanınır və nüfuz qazanır. YAP Mərkəzi Aparatında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə rayon təşkilatı sədrlərinin iştirakı ilə keçirilən respublika müşavirəsində bu uğurlar və nailiyyətlər vurğulandı. Biz YAP Xaçmaz rayon təşkilatı olaraq müşavirədə səslənən fikirləri, qarşıya qoyulan vəzifələrin icrası üçün fəaliyyətimizi bundan sonra daha da gücləndirəcəyik".

Tədbirdə şura üzvlərindən İsgəndər Hacıyev, Mədinə Nurməmmədova, Əli Mustafayev, İlhamə Nəzərova, YAP rayon təşkilatının sədr müavinləri Yetkin Mehmanov, Abaszar Heydərov və başqaları çıxış edərək, Azərbaycanda dünya əhəmiyyətli layihələrin gerçəkləşməsindən Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurlardan, aparılan düzgün daxili və xarici siyasətin müsbət nəticələrindən danışdılar.

tının sədr müavinləri Yetkin Mehmanov, Abaszar Heydərov və başqaları çıxış edərək, Azərbaycanda dünya əhəmiyyətli layihələrin gerçəkləşməsindən Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurlardan, aparılan düzgün daxili və xarici siyasətin müsbət nəticələrindən danışdılar.

R.KAMALQIZI

## YAP Xəzər rayon təşkilatında görüş keçirilib

Düənən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Xəzər rayonunun din xadimləri, ağaşaqaları və ziyalıları ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Səyyad Aran, Buzovna qəsəbəsinin axundu, Qazilər Şurasının üzvü Hacı Soltan Əlizadə, Şüvəlan və Binə məscidlərinin axundu, Qazilər Şurası üzvü, Hacı Şünasi Məmmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Türkan qəsəbəsi, Bağlar məscidinin rəisi Rafiq Əliyev, Binə qəsəbəsi ağaşaqalı Əbdülkərim Əliyev iştirak ediblər. Tədbir zamanı vurğulanı ki, Azərbaycanda mövcud olan dini toleranqlıq tarixlər boyu inkişaf edib və insanlar, xüsusilə inancılı kəsim bu ənənəni qoruyub-saxlayır.



İxışlarda bildirilib ki, bəzi təxribatçı qruplar inancılılar arasında təfqiə salmağa, ölkəmizdə mövcud olan sabitliyə xələl vurmağa cəhd etsələr də, xalq-dövlət birliyi bu kimi halların qarşısını qətiyyətlə alıb. Sonda vurğulanı ki, heç bir qüvvə öz bəd əməlini Azərbaycanda reallaşdırma bilməyəcək. Belə ki, xalqla yanaşı, hüquq-mühafizə orqanlarımız da ayıq-sayıqlığını qoruyub-saxlayır, mənfur qüvvələrin cəhdlərinin qarşısını alaraq, ölkədəki sabitliyin əmin əllərdə olduğunu təsdiq edir.

Rövşən RƏSULOVA



## Xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir



Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının şura iclası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizin əldə etdiyi uğurlardan, diplomatik nailiyyətlərdən və dünyada ölkəmizin mövqelərinin daha möhkəmlənməsindən danışdı.

dünyada artan nüfuzu və iqtisadi qüdrəti bəzi qüvvələri narahat edir. Bu səbəbdən də, müxtəlif radikal qüvvələr vasitəsilə bu uğurlara kölgə salmaq istəyirlər. Amma onlar heç zaman öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Artıq Azərbaycan ötən əsrin 90-cı illərinin zəif Azərbaycanı deyil. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasəti nəticəsində güclü və qüdrətli bir dövlətə çevrilib".

Tədbirdə Quba rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Tariyel İbrahimov, YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü, Quba rayon Ağaşaqallar Şurasının sədri Həsən Günəşli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Həbil Bayramlı, Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialının dekan müavini Nübar Bayramova və başqaları çıxış edərək, bildirdilər ki, Azərbaycanın sürətli inkişafını, xalq-iqtidar birliyinin gündən-günə möhkəmlənməsini gözü götürməyən məkrli qüvvələr var. Ancaq heç bir qüvvə ölkədə yaranmış siyasi sabitliyə və əmin-amanlığa təsir edə bilməz.

NƏZAKƏT

21 iyul 2018-ci il

# “Siyasi əxlaqsızlığın da bir həddi var”

## “Radikal müxaliflər müstəqil mövqeləri və siyasətləri olmayan yarıtmaq ünsürləridir”

Gəncə hadisələrinin ardınca Sumqayıtda bəzi radikal dini cərəyanların pozuculuğa və ictimai-siyasi sabitliyi pozmağa cəhd etmələrinin qarşısının hüquq-mühafizə orqanları tərəfindən alınmasından sonra dağıdıcı müxalif ünsürlər fəaliyyətlərini sosial şəbəkələrdə genişləndiriblər. AXCP sədri Əli Kərimli, Müsavat başkanı Arif Hacı və digər radikal müxalifət nümayəndələri ölkəmizin müxtəlif nöqtələrində baş verən hadisələrə dəstək xarakterli video-roliklər paylaşır və sosial şəbəkələrdə müraciətlər yayırlar. Söhbət etdiyimiz müsahiblərimiz dağıdıcı müxalifətin radikal dini cərəyanlarla eyni mövqedən çıxış etməsinin arxasında onların maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin istək və arzularının dayandığını bildirdilər.



**Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsəni: “AXCP və Müsavat oyuncaq partiyalara çevriliblər”**

- Tam əminliklə demək olar ki, AXCP və Müsavat kimi tör-töküntüden ibarət olan partiyaların heç bir sosial bazaları yoxdur. Demək olar ki, adları çəkilən partiyalar işsiz-gücsüzdürlər. Mənasız addımlar atmaq və pozucu bəyanatlar səsləndirməklə xarici dairələrin diqqətini özlərinə cəlb etmək istəyirlər. Çünki bu gün onlar xarici dayaqlarını tamamilə itiriblər. Vaxt var idi ki, bunlar Qərbin əlində oyuncaq idi, sonradan isə “Milli Şura” layihəsi çərçivəsində Rusiyanın əlində oyuncaq oldular. Bir sözlə, sözügedən qüvvələr öz maraqları üçün hara desən xidmət edərlər ki, ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyət yaratsınlar. Yəni radikal müxaliflər müstəqil mövqeləri və siyasətləri olmayan yarıtmaq ünsürləridir. Onlar milli maraqlara zidd addımlar atmaqla xaricdə olan “ağaların” pul alırlar. Demək olar ki, bu gün Azərbaycan dövlətinin uğurlarına qışqanclıq hissi ilə yanaşan və ölkəmizi istəməyən qüvvələr var. Daxildə olan sapı özümüzdən olan baltalar isə xaricdə olan həmin o qüvvələrlə iş birliyindədir ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salsınlar. Amma istər xarici, istərsə də daxili qüvvələrin nə etmələrindən və nə istəmələrindən asılı olmayaraq, heç vaxt məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan dövləti güclüdür və onun müdriki və uzaqgörən Cənab İlham Əliyev kimi Prezidenti var.



**“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “Onlar mütləq ölkə qanunları ilə məsuliyyətə cəlb edilməlidirlər”**

- AXCP sədri Əli Kərimli və digər radikal müxalifət partiyası liderləri xarici düşmənlər tərəfindən Azərbaycanda təşkil və idarə olunduğu şübhə doğurmayan qanlı hadisələrə dair rolikləri sosial şəbəkələrdə yayırlarsa, bu, sət tərdə qınanılmalıdır. Radikal müxalifət partiyası liderləri belə əməllərə yol verməklə nümayiş etdirirlər ki, bu cür qanunazidd və xəyanətkar işlərlə sırası üzvlər, bütövlükdə isə partiya məşğuldur. Bunun başqa adı yoxdur. Əgər belə xəyanətkar yol tutan, daxili və xarici düşmənlərin dəyirmanına su tökən partiya sədri varsa, kimliyindən asılı olmayaraq, onlar mütləq ölkə qanunları ilə məsuliyyətə cəlb edilməlidirlər.

**Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov: “Sağlam deyillər, hansısa qüvvələrdən asılıdırlar”**

- İllərdir müxalifətdə olan insanların perspektivsizliyinin və uğursuzluğunun kökündə onların cürbəcür çirkin oyunlarda, dövlət, vətən və xalq üçün tələpəli məsələlərdə oynadıqları rolun təhlükəliliyi dayanır. Kim istəməz ki, ölkədə müxalifət olmasın? Hansı ağıllı iqtidar ölkədə sağlam müxalifətin olmasında maraqlı olmaz ki?! Bunlar müxalifətçiliyin fəlsəfəsini, yalnız hansı yolla olursa-olsun, hakimiyyəti zəbt etməkdə görürlər. Çünki sağlam deyillər, hansısa



qüvvələrdən asılıdırlar, konkret sifarişin icraçılarıdır. Siz elə bilirsiniz ki, bu qüvvələrin çıxışları hoqqaları xalq görmür və başa düşmür? Biz sivil dövlətlərin müxalifət qüvvələrinin təcrübəsindən görmüşük ki, dövlətçilik üçün hansısa təhdidlər ortaya çıxanda, təhlükə hiss olunanda, müxalifət siyasi iddialarını kənara qoyaraq, dövlətin yanında olur. İllərdir Azərbaycanda biz bunun əksini müşahidə edirik. Maraqlı bilirsiniz nədir? Bunlar bilib-bilə ki, dünyadakı hansısa siyasi proseslər dalgası dövlətçiliyimiz üçün böyük təhlükələrə səbəb olacaq, bu proseslər böyük siyasi güclər tərəfindən yarıdılıb və idarə olunur, yəni də həmin proseslərin ölkəmizə transfer olunmasına çağırışlar etməklə birbaşa dəstək verirlər. Hansı ağıllı siyasi qüvvə Yaxın Şərqdəki siyasi proseslərin Azərbaycanda təkrarlanmasını arzulaya bilər? Nümunə olaraq, məsələn, Azərbaycanın Suriya kimi dağıdılmasına razı ola bilər? Bunu təsəvvür etmək belə istəmirsən, amma biz illərdir radikal bir qrupun və onların arxasında olan müxalifətin bu istiqamətdə çağırışlarını sosial şəbəkələrdə görürük. Cəmiyyət ölkəmizdə baş verməsi planlaşdırılan bütün neqativ proseslərə Əli

Kərimlilərin dəstək ifadə etdiyini görür. Bunlar gah xalqa demokratiya nağılları, əfsanələri danışmaqdadırlar, gah radikal dini dünyagörüşləri dəstəkləyirlər, gah da terrora çağırış edirlər. Nələr-nələr etmələr axı? Siyasi əxlaqsızlığın da bir həddi var, amma “fəaliyyətlərindən” bəhs etdiyimiz insanlar üçün siyasi riyakarlıq da intəhasızdır. Son hadisələrdə də, təəssüf ki, biz eyni mövqeyi gördük və müxtəlif çağırışların arxasından bunların qulaqları görsənirdisə, bu dəfə birbaşa simaları görsəndi. Terrora yer verən insanların yanında olmaqla, onların əməllərinə haqq qazandırmaqla, proseslərin nəzərdən çıxması naminə çağırışlar etməklə, bir daha göstərdilər ki, nə qədər təhlükəlidirlər və həm də bir daha onu gördük ki, bu qüvvələri vaxtilə hakimiyyətdən qovmuş müdrik Azərbaycan xalqı onlara dəstək ifadə etməyəcəkdir. Azərbaycan dünyanın ən təhlükəsiz və sabit ölkələri sırasında yer alır və bu, birbaşa ölkə başçımızın siyasi iradəsi ilə mümkün olmuşdur. Eyni zamanda, bu istiqamətdə milli polisimizin fədakar fəaliyyəti danılmazdır. Son günlərdə biz polisimizə qarşı çağırışları görürük. Mən deyə bilmərəm ki, konkret Gəncə hadisələrində Əli Kərimlinin, onun yaxın ətrafının və ya Müsavat partiyasının rəhbəri Arif Hacılinın birbaşa rolu olub və ya olmayıb? Bunu aparılan istintaqın yekununda biləcəyik. Amma fakt odur ki, bu hadisədə sadalanan insanların, ən azından mənəvi dəstəyi olubdur. Biz sosial şəbəkələrdə bunları izləmişik, görmüşük və proses bu gün də davam edir. Gəncə şəhər icra hakimiyyətinin başçısına silahlı hücum, iki polis zabitanın qətlə terror hadisəsi idi və bu cür qanlı cinayətə, kriminala haqq qazandırmaq, onu müdafiə etmək məqsədilə müraciətlər etmək, video-roliklər paylaşmaq kimi təhlükəli fəaliyyətin kökləri araşdırılmalıdır. Fikirleşirəm ki, insanları iğtişə, terrora, kütləvi itaətsizliyə, dövlət qurumlarına qarşı mübarizəyə çağırışlar cəzasız qalmamalıdır və kimliyindən, siyasi və sosial statusundan asılı olmayaraq, bunu edənlər cəzalarını almalıdırlar.

GÜLYANƏ

### Parkdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə rayon ərazisindəki parkların birindən 10 min manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib. Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.



**“Birlik” baryerini aşma bilməyən müxalifət**

RƏFIQƏ

Müxalifət düşərgəsində baş verən parçalanmaların nə səbəbdən baş verdiyini izah etməyə ehtiyac yoxdur. Çünki bu, o dağıdıcı müxalifətdir ki, çörək kəsdiyələri adamı xarici qüvvələrə nöqəçilik etməklə əldə etdikləri qrantla görə qurşaqdan aşağı nə varsa deyənəldir. Nəticədə də, parçalanıb ayrı-ayrı qanadlara bölünərək, onları azsaylı elektoratın dəstəyindən də məhrum edirlər. Hətta gah ənənəvi, gah əsas, gah da digər üslubda adlandırılan müxalifətin, əslində, ölmüş düşərgə olduğunun müəyyənəldirilməsi üçün də vaxt sərf etməyə ehtiyac yoxdur. Əslində, düşərgənin məhvinin əsası “Milli Şura” tərəfindən qoyuldu. Yəni düşərgədə baş verənlərin məntiqi sonluğu “Milli Şura” ilə bağlı hesab edilməlidir. Ümumiyyətlə, müxalifət hər seçki öncəsi və sonrası bu tip birləşib-ayrılmalara, bir növ öyrəşib. Lakin əvvəlki dövrlərlə müqayisədə bugünkü şərait bir qədər fərqli mahiyyət kəsb edir. Bir məqamı da demək yerinə düşər ki, əgər əvvəllər bu tip parçalanmalar müxalif düşərgəyə zərbə vururdusa da, dağıdıcı mahiyyət kəsb etmədi. Bu gün isə artıq müxalifətdə iki cüt-bir tək adamın qaldığı bir şəraitdə bu cür parçalanmaların baş verməsi düşərgəyə öldürücü təsir göstərir.

Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Uzun illərdən bəri yığılıb qalmış intriqaqlar və dediqodular birgə addımlamağa, konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bir tərəfdən də, hakimiyyətdən bu və ya digər cinayətkar əməlinə görə qovulmuşları, öz cərgəsinə həvəslə qatan müxalifətdən parçalanmadan başqa bir şey gözləmək də doğru olmazdı. Bu cür qüvvələrin cəmləşdiyi düşərgədə sağlam münasibətlərin formalaşması mümkün deyil.

Eləcə də belə bir vəziyyətdə dağıdıcı müxalif düşərgədə artıq heç bir ortaq ideya, dəyər uğrunda mübarizəyə imkan verə bilməz. Orada toplaşanları sadəcə olaraq bir niyyət birləşdirirdi: nəyin bahasına olursa olsun iqtidarı ələ keçirmək! Bu məqsədə çatmaq naminə düşərgənin “başbülənləri” zaman-zaman hər cür cildə girməyə hazır olduqlarını ortaya qoysalar da yəni də uğursuzluğu düçar olurlar. Səbəbi də şəxsi ambisiyalarına nail olmaq olub. Nəticədə Azərbaycanın bugünkü dağıdıcı müxalifət düşərgəsi atdığı son addımlarla özünü narazı elektoratın gözündən bir daha salmış olur. Çünki bu o dağıdıcı müxalifətdir ki, “birlik” adı ayarada hərəkət edə bilməmələridir. Belə olan halda utanmadan hansı müxalifət birliyindən danışsınlar. Məhz müxalifətin qeyri-ardıcıl addımlarının və fəaliyyətin nəticəsidir ki, təşkil etdiyi aksiyalarına gedən tapılıb.

Beləliklə, uzun illərdir bu çatışmazlığın əzabını çəkən müxalifət məhz bu gün də həmin baryeri aşma bilmədiklərini yaxşı bilir. Ancaq neyləsinlər ki, fikirleşirlər ki, boş çanağı dolu çanağa vursalar bəlkə bir səs çıxar. Ancaq on illər keçməsinə baxmayaraq müxaliflərin düşüncəsi, təfəkkürü dəyişmək iqtidarında deyilsə... Hətta bundan sonra balans dəyişsə belə bunun ənənəvi düşərgəyə heç bir müsbət təsiri olmayacaq. Çünki mənfi ilə müsbət heç vaxt üst-üstə düşməyib...

**Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi kütləvi informasiya vasitələrinin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı ən mühüm addımlardan biri hesab edilir. Ümummilli Liderin həmin Fərmanı ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir.**

Fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad edilməsi olmuşdur. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edir. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri vergilərin məbləğindən iki dəfədən də artıqdır.

Ölkədə KİV-in təsis edilməsi, onların vətəndaşlarının tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkili, hüquqi və iqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə, Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Təsədüfi deyil ki, bu gün respublikamızda 650-yə yaxın müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onlardan da 372 qəzet, 113 jurnal, 25 informasiya agentliyi, 10 teleradio şirkəti qeydiyyatdan keçmişdir. Ölkədə mövcud olan belə mətbuat bolluğu cəmiyyətimizdə demokratik mühitin, söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin inkişafından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə çap olunan qəzet və jurnalların böyük əksəriyyəti müxalifət yönümlüdür. Lakin burada belə bir cəhət də vurğulanmalıdır ki, ölkədə yaradılmış bu imkan və şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Ayrı-ayrı qəzetlərdə qərəzli, reallıqdan uzaq, böhtan və təhqir xarakterli materialların çap edilməsi söz və fikir azadlığından sui-istifadə cəhdlərinə misal ola bilər.

Beləliklə, Ə.Əhmədovun qeyd etdiyi kimi, Azərbaycanın həqiqi demokratiyaya keçidinin vacib mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin və əmin-amanlığın təmin edilməsi ilə başlamışdır. Həmin mərhələnin əldə edilməsi sahəsində real demokratiya quruculuğu yolunda atılmış növbəti addımlar sırasında insan hüquq və azadlıqlarının təminatı mühitinin və mexanizmləri sisteminin yaradılması və azad mətbuatın inkişafına revac verilməsi vacib yer tutur.

Azərbaycan Respublikasında hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil surətdə müəyyənləşdirmək və bu zəmində başqaları ilə birləşmək hüquqlarının müdafiə və təmin edilməsi

üçün müvafiq şərait yaradılmış və bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir. İndi ölkədə 360-dək qeydiyyatdan keçmiş müxtəlif dini icma fəaliyyət göstərir ki, onlardan da 337-si islam, 54-ü qeyri-islam dini birliklərdir. Bundan başqa, bir çox qeyri-ənənəvi dini icmaların qeydiyyatı müvafiq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında 2001-ci ildə qeydiyyatdan keçmiş dini təşkilatların sayı 20215 təşkil etmişdir ki, onlardan 11 mine yaxını rus pravoslav kilsəsini təmsil edir.

Respublikamızda fəaliyyət göstərən müsəlman və xristian təşkilatları öz tarixi dini mərkəzlərində Qafqaz Müsəlmanları İdarəsi, Bakı və Xəzəryanı bölgənin Yeparxiyası (Yepiskopluq), Yevangel-Xristian Baptilistlər Şurası, Yevangel-Lüberan, "Şərq Ulduzu", 7 günün advenistləri və s. kimi mərkəz və birliklərdə təmsil olunurlar. Bunlarla yanaşı, ölkədə bir çox islam, xristian və yəhudi dini tədris müəssisələri fəaliyyət göstərir. Bunlardan Bakı Dövlət Universitetində ilahiyat fakültəsini,

ciddi şəkildə kəskinləşdirir ki, bu da mövcud ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə mənfi təsir göstərir.

Belə halları ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə kimi qiymətləndirmək dövlət suverenliyi və milli təhlükəsizlik üçün təhlükəli tendensiyalara yol açır və insan hüquqlarının təminatı sahəsində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi işində ciddi çətinliklər yaradır. Bütün bunlar isə, Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr qoyur ki, onlara da H.Orucov dini idarəetmədə köklü islahatların aparılması, bu sahədə dövlətin milli mənafeəri nəzərə alınmaqla ardıcıl, məqsədyönlü xəttin həyata keçirilməsi, dövlətin münasibətlərinin mövcud qanunvericiliyə və sivilizasiyalı dünya təcrübəsinə uyğun tənzimlənməsini və s. aid edir.

Ölkə ərazisində dini konfessiyalarla işlərin təşkilinin təkmilləşdirilməsi, vicdan azadlığı haqqında qanunvericiliyin yerinə yetirilməsinə və dini birliklərin fəaliyyəti üzərində nəzarətin həyata keçir-

## Söz və məlumat azadlığı, tolerantlıq və insan hüquqları

Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universitetinin orta dini ixtisas mədrəsələrini, pravoslav kilsələri yanında Bazar Günü məktəblərini, ivriti yəhudi dininin mədəniyyətini və tarixini öyrədən kursları və s. göstərmək olar. Son illərin əsas nailiyyətləri ondan ibarət olmuşdur ki, digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da dini birliklərin fəaliyyəti üçün hüquqi şərait yaradılmış və onlar hüquqi şəxs statusu almışlar.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, son illər respublikamızda vicdan və dini etiqad azadlığı pərdəsi altında bəzi xristian və müsəlman missionerləri Azərbaycanın dövlət müstəqilliyinə zidd fəaliyyətləri həyata keçirilməsi ilə cəmiyyətimizdə zərərli təriqətçilik və təfriqəçilik ideyaları yayır, dini qarşıdurma və məzhəb ayrı-seçkiliyinə təkən verməyə çalışırlar. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, bəzi müsəlman ölkələrinin Azərbaycanda geniş məzhəbçilik və təriqətçilik fəaliyyəti təkəni ayrı-ayrı fərdləri deyil, bütövlükdə bölgələri qarşı-qarşıya qoymaqla dini-etnik separatçılıq hisslərinin qızışdırılması məqsədi güdür. Belə yolverilməz siyasi təxribatlar ölkəmizdə dini qurumu

rilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə dövlət və dini birliklər arasında qarşılıqlı münasibətləri tənzimləyən müvafiq dövlət orqanı - Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas vəzifələrindən aşağıdakıları göstərmək olar:

- dini etiqadın təmin edilməsi siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq;
- vicdan və dini etiqad azadlığı haqqında qanunlara və digər normativ aktlara müvafiq nəzarət həyata keçirmək;
- ədliyyə orqanları ilə birgə dini birliklərin, məscid və kilsələrin qeydiyyatını aparmaq;
- dini icmalar arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına təsir etmək və dini münaqişələri aradan qaldırmaq və s.

Komitə icra hakimiyyəti, bələdiyyə və hüquq-mühafizə orqanları ilə kontaktlar yaratmaqla pozitiv funksiya yerinə yetirir və dövlətin dini təşkilatlarla qarşılıqlı münasibətlərini tənzimləyir, münaqişəli məsələləri həll edir və dinlərarası düşmənçiliyə yol vermir.

Beləliklə, göründüyü kimi, Azərbaycanda dilindən, dinindən,




Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

irqi-etnik məsuliyyətindən, siyasi baxışlarından, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşın vicdan azadlığına təminat verməklə dövlət-dini icmalar münasibətləri sivil dünyə nizamına uyğun tənzimləni münaqişəli məsələləri həll edir və dinlərarası düşmənçiliyə yol vermir.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Konstitusiyasının 25-ci maddəsində vicdan azadlığına dövlət təminatlarından biri kimi dinə münasibətdən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi göstərilir. Bu vacib konstitusion norma "Dini etiqad azadlığı haqqında" 20 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununda geniş təsbit edilir. Burada göstərilir ki, bütün dinlər və dini birliklər qanun qarşısında bərabərdirlər, hər hansı bir dinə yaxud dini birliyə üstünlük vermək və ya məhdudiyyətlər qoymaq qadağan edilir.

Ümumiyyətlə, bütün dinlərə bərabər münasibət ölkədə vicdan azadlığının təmin edilməsi sahəsində aparılan dövlət siyasətinin əsasını təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin islam, xristian və ya daist dinlərinə

etiqad edən dindarlara dini baxışları münasibətilə təbriklər göndərməsi artıq ənənəyə çevrilmişdir.

Onu da qeyd etmək lazımdır ki, "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olan qanun və azadlıqların mühafizəsi üçün zəruri hallarda məhdudiyyətlər müəyyən edilmişdir ki, bu da beynəlxalq standartlara uyğundur. Belə ki, məsələn, "Əsas İnsan Hüquqları və Azadlıqları haqqında" Avropa Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur: "Öz dininə və ya əqidəsinə etiqad azadlığı yalnız ictimai asayişin, ictimai qaydanın, sağlamlığın və ya mənəviyyatın, yaxud digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər".

**Vahid Ömərov,**  
fəlsəfə üzrə fəlsəfə doktoru

## “Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviy-

yəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gü-



cüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu. Hazırda kənd ərazisində “Nar”-ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik “Nar” şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb.

Sakinlərin böyük sevincinə səbəb olan bu hadisə münasibətilə “Nar” Arvana kəndində maraqlı tədbir keçirdi. Sakinlərin görüşünə gələn “Nar” yerlilərə pulsuz nömrələr, internet və danışiq balansı və digər dəyərli hədiyyələr təqdim etdi. Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qaldılar.

Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldıracağına görə mobil operatora minnətdarlığını bildirdi. Kənddən xüsusi hazırlanmış video çarxı buradan izləyə bilərsiniz. Qeyd edək ki, mobil operator, paytaxtla yanaşı, bölgələrin də yüksəkkeyfiyyətli mobil zəng və internet xidməti ilə təmin olunmasına diqqət ayırır. Təkcə 2018-ci il ərzində ölkənin 30-a yaxın şəhər və rayonlarında yeni baza stansiyaları quraraq abunəçilərin istifadəsinə təqdim edib. Bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifindən istifadə edən “Nar” abunəçiləri zəng xidmətlərindən çox sərfəli qiymətə - dəqiqəsi 1 qəpiyə, yararlanırlar. “Nar” şəbəkəsi və tarifləri haqqında ətraflı məlumatı nar.az saytıdan əldə edə bilərsiniz.

## “Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Proвайderi Bakcell şirkəti 17-23 iyul 2018-ci il tarixləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin

təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” Yay Məktəbinə dəstək göstərdi.

“Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.

“Təhsil Avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmki-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edir. Yay məktəbinin məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimül vermək, onların həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərəcə mараğının artırılmasına şərait yaratmaqdır. Layihə çərçivəsində ölkənin 5 bölgəsindəki həm modul tipli ucqar kənd, həm də orta məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər. Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam etdirəcək.

# SƏS

Son səhifə

21 iyul

## Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.

AZƏRTAC xəbər verir ki, yeni idman növləri bunlardır: xizək akrobatikası və trampindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın “biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord-kross və qadınlar arasında bobsley yarışları.

Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb. BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.

## “Neftçi”dən Avroliqaya biabırçı vida

Futbol üzrə UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Neftçi” də cavab matçında Macarıstanda “Uypeşt”in qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışsa da, istəyinə çata bilməyib. Təmsilçimizin qapısından 4 cavabsız qol keçirən “Uypeşt” mərhələ adlayan tərəf olub. Macarıstan təmsilçisi 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.



## Azərbaycanın UEFA reytingi dəyişdi

Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytingi açıqlanıb. Qol.az-ın məlumatına görə, üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Progres”inə 1:0, “Keşlə”nin Malta “Baltan”ına 2:1 hesabı ilə qalib gəlməsi Azərbaycanın hesabına 0.500 xal gətirib. Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.

## “Milan” avrokuboklarda iştirak edə biləcək

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İtaliyanın “Milan” klubunun 2019/2020-ci il mövsümündə Avropa Liqasına qatılmamaq qərarını ləğv edib. İyunun 27-də UEFA “Milan”ın “fair-play” qaydalarını pozduğuna görə, 2019/2020-ci il mövsümündə Avropa Liqasında iştirakına qadağa qoymuşdu. Bu qərara etiraz olaraq klub rəhbərliyi dərhal CAS-a müraciət edəcəyini açıqlamışdı.

Apellyasiya şikayətinin araşdırılması zamanı CAS UEFA-ya qərarını bir daha nəzərdən keçirməyinə dair sərəncam imzalayıb. UEFA-nın iddiasına görə, “Milan”ın əsas problemi ötən il İtaliyanın sabiq baş naziri Silvio Berlusconi və çinli iş adamı Li Yongho arasında klubun alqı-satqısı zamanı baş verib.

## Roberto Bordin “Neftçi”dən qovula bilər

Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı cavab oyununda biabırçı nəticə ilə üzleşən “Neftçi” məğlubiyyətin günahkarını tapıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 0:4 hesabı məğlubiyyətdən sonra baş məşqçisi Roberto Bordinə ciddi narazı qalıb. Bunu iddia edən İtaliya mətbuatı mütəxəssisin postundan göndiriləcəyini də istisna saymır: “Bordinin “Neftçi”dəki macəraları daxili yarışlarda mövsüm başlamamış bitə bilər. Çünki Macarıstandakı məğlubiyyət klub rəhbərliyinin xoşuna gəlməyib”. Qeyd edək ki, Bordin “Neftçi”ni iki oyuna çıxarıb. Bakıda “Uypeşt”i 3:1 hesabı ilə yenen “ağ-qaralar” səfərdə 4 cavabsız qol buraxıb.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492**

**http://www.ses-news.az**

**http://www.sesqazeti.az**

**E-mail: ses@sia.az**

**Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.  
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur**  
**Tiraj: 5500**